

Bu bir xalq qəzeti
Ermənistanın təcavüzü
nəticəsində Füzuli və Cəbrayıl
dəymış ziyan müəyyənləşdi

Ermenistan silahlı qüvvələrinin dinc sakinlərin
olduğu yaşayış məntəqələrini ateşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymış ziyan
müəyyənləşdirilməsi prosesi başa çatıb.

Bunu Ermenistan silahlı qüvvələrinin taxribatı nəticəsində mülki əhaliye dəyen ziyanın müəyyənləşdirilməsi və aradan qaidirilmiş ilə bağlı yardımımız Dövlət
Komissiyasının üzvü İsmayıll Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl və Füzuli rayon
lara dəymış ziyanı müəyyənləşdirib.

"Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47
eve ziyan deyib. Onlardan 41-i ferdilər, 3-ü sahibkarlıq
obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl
rayonunda tam dağılan ev yoxdur, amma temirə etməyi var.

Füzuli rayonunun işgal edilməyən hissəsində azərbaycanlılar yaşadıqı 348 fərdi evə baxış keçirilib ki,
onlardan 12 ev tam olaraq dağıldı. Bundan başqa,
rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq
subjektlərinə də ziyan deyib.

Umumilikdə, rayon ərazisində 374 ev və obyekte ziyan
deyib, 6 maşın istifadəyə yaradı vəziyyətə düşüb,
488 ev qusu tələf olub".

Bu bir xalq qəzeti



ƏDALƏT

Qurucusu:
Adil Minbaşyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

Nº 160 (5820) 3 dekabr 2020-ci il

Qiyməti 30 qəpik

TƏBİB: Sərt karantin rejimi qaçılmaz ola bilər

Hər bir vətəndaşı koronavirusla
bağlı qoyulan qaydalara ria-yet etməyə,
diqqətli olmağa çağırıram.
Adalet.az-in
məlumatına
göre, bunu
TƏBİB-in infeksiyon
xəstəliklər üzrə
işçi qrupunun
üzvü Nəzrin
Mustafayeva
dünən keçirilən brifinqdə deyib. N.Mustafayeva
həmçinin 65 yaşıdan yuxarı insanları
evdən çıxmamağa çağırıb. O qeyd edib ki,
virusla bağlı vəziyyətə hər kəs diqqətlə ya-



naşmalıdır. N.Mustafayeva əlavə edib ki, vəziyyət daha da gərginləşdiyi halda yoluxmaların azaldılması üçün sərt karantin rejiminin tətbiq edilməsi qaçılmaz ola bilər.

İlqar Rəsul

Bütün
Azərbaycan xalqına
və dünyadakı
azərbaycanlılara
müraciət edirəm!



Qarabağın xarabaliqlarının fotosunu çərçivəyə salın asın evinizdən. Hər yeni qurulan ailəye evindən asmaq üçün valideynlər belə bir şəkil bağışlaşın. Ənənəni nəsildən nəsilə ötürməklə faciəmizin və düşmənimizin unudulmasına imkan verməyək.

P.S. Dövlətin yaradacağı müzəyərlə, abidə kompleksləri albəttə ki, çox önemlidir. Və bunlar olacaq. Amma onların hamisi evimindən bayırda yaradılacaq.

Unutmayaq ki, hər ailə bir cəmiyyət, hər ev kiçik bir dövlətdi. Və hər dövlətin özünüñ ayrıca məzeyi, xatirə kompleksi olmalıdır...

**Bardədə doğulub,
Zəngilanda şəhid olan,
Ağdamı görməyən ağdamlı**

Bax: səh.5

DİN vətəndaşlara müraciət edib



Daxili İşlər
Nazirliyi (DİN)
vətəndaşlara
müraciət edərək
xüsusi karantin
rejimi qaydalarına
ciddi əməl etməyə
çağırıb.

Adalet.az xəber verir ki, müraciətde deyilir:
"Xüsusi karantin rejimi qaydalarına
ciddi əməl etməyə
çağırıb.

olaraq, virusa yoluxan şəxslər ev şəraitində müalicə tezin edilməsinə baxmayaraq, yaşayış yerlerini terk etməsi halları müşahidə olunur. Dekabrın 1-de polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv "COVID-19" xəstəsi müəyyən olunaraq saxlanılıb.

Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərde aşkarlanıblar.

Görülən tedbirlərlə müəyyən olunan xəstələrdən 24 nəfer evə qaytarılıb, 2 nəfer xəstəxanaya yerləşdirilib, 18 nəfer barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejiminin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araçdırımları davam etdirilir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tətbiklərinə ciddi əməl etməyə çağırıraq".

Onun sözlərinə görə, dünya ölkələrində koronavirusdan ölüm faizi 3.6 faiz qədər yüksəlib.

Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist

DÖVLƏTCİLİYİMİZDƏ İSLAHAT VƏ ZƏFƏR MƏRHƏLƏSİ

Bax: səh.5

Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı



Azərbaycanda koronavirus pandemiyasının 41-ci həftəsini
yaşayırıq.

Adalet.az-in məlumatına görə, bunu TƏBİB-in infeksiyon xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva dən keçirilən brifinqdə deyib.

N.Mustafayeva bildirib ki, indiyə qədər Azərbaycanda götürülən testlərə görə on yüksək yoluxma faizi 29 faiz olub. N.Mustafayeva bildirib ki, Azərbaycanda koronavirusdan ölüm faizi 1.1 faiz təşkil edir ki, bu da on aşağı göstəricilərindən biridir.

Onun sözlərinə görə, dünya ölkələrində koronavirusdan ölüm faizi 3.6 faiz qədər yüksəlib.

www.adalet.az

Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin tikintisi aparılır

Hazırda Türkiye-Rusiya Birgə Monitoring Mərkəzinin
tikintisi aparılır.



HƏM DÖYÜŞÜ, HƏM DƏ HƏKİM

Nəslinə layiq oğul



Bu igidimiz Bəhrəm Əliyevi. 29 fevral 1996-cı ilde Ağcabədi rayonunun Hacılar kəndində doğulub. Naxçıvan Dövlət Tibb Universitetini bitirib. Özü de qırmızı diplomla. Daha sonra ATU-nun magistraturasına daxil olub və 2020-ci ilda oranı da qırmızı diploma bitirib. 2020-ci ilin iyun ayındı həqiqi herbi xidmətdədi.

Görme qabiliyyəti 70 faiz olsa da, Böyük Vətən Müharibəsi başlayandan Tərterin Suqovuşan istiqamətində gedən döyüşlərin iştirakçısı olub və ərazinin azad olmasında iğidlik göstərib. Birbaşa səngərdə yaralı döyüşü yoldaşlarına illə tibbi yardım göstərək neçə-neçə yaralı yoldaşlarını ölümdən xilas edib.

Atası Əlağa Əliyev əddiyyə polkovnikidir. Uzun müddət Qarabağ qərnizindən herbi prokuror olub.

Bir emisi Şəmsir Əliyev de 1993-cü il Gence qiyamı zamanı Samux rayonun prokuroru işləyirdi. O da əddiyyə polkovnikidi. Qiyməçilər tərəfindən sui-qəsd nəticəsində həyatını itirdi. Ölümündən sonra Ulu Önder Heydər Əliyev tərəfindən "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.

Allah bütün əgidilərimizi qorusun!

Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar

Alınmaz qala adlandırdı-
lan Şuşa şəhərinin azad
olunmasına bir çox əsgər
və zabitlərimizin əməyi
var. Həmin şəxslər arasın-
da öz şücaətləri ilə seçilən
Cavidan və Cefer qardaş-
lارından da adlarını çekmək
yerinə düşər.

Adalet.az-in məlumatına
göre, Hüseyin Cavidan və
Hüseyin Cefer qardaşları
herbəcidir. Hər iki şəxs dö-
yüşlər başlanıb gündən cəb-
həde olublar.

Biləsuvar rayonu Yuxarı Cüreli kəndindən olan qardaşlar mühərbi zamanı yaralansalar da, sağalaraq yenidən döyüşlər qayıtdılar.

Xaxınların verdiyi məlumatə görə, sağalıdan sonra da şücaət qardaşlar Şuşa uğrunda döyüşlərə qədər yaralanaq qazi adını alıblar.

Bundan əlavə, hər iki şəxs bir neçə herbəci yoldaşının neşini xilas edib. Döyüş bölgəsində qalan şəhidlərin neşini oradan çıxaraq aydiyyəti şəxslər təhvil vermək də de köməklik göstəribler.



Putin: Razılaşmalar ardıcıl reallaşdırılır



Belarus, Qırğızistan və
Dağılıq Qarabağdakı hadisələr
kollektiv Təhlükəsizlik Müqaviləsi Teşkilatı
(KTMT) məkanındakı vəziyyəti çatınlıqlıdır.

Adalet.az-in məlumatına
göre, bunu Rusiya prezidenti
Vladimir Putin deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı humanitar seydlər KTMT və MDB-dən tərəfdəşlərin qoşlaşmasında maraqlıdır.

Rusiya prezidenti əlavə edib ki, Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar ardıcıl reallaşdırılır.

Türkiyə MN: Möhtəşəm zəfərlə bağlı Azərbaycan xalqını təbrik edirik

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm zəfərlə bağlı qardaş Azərbaycan xalqını təbrik edirik.

Bu baredə Adalet.az-a Türkiye Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu zəfər başuculuğu ilə yanaşı, həm Azərbaycan, həm də Türkiye üçün qürübericidir.

Paşinyanın istefası ilə bağlı petisiya yaradıldı



Ermənistanın baş naziri
Nikol Paşinyanın istefasını
dəstəkləyən petisiya
change.org saytında
yerləşdirilib.

Azvision.az xəber verir ki, petisiyada Paşinyanın milli mərasıclar xəyanət etdiyi, cəmiyyətdə parçalanma yaradıldığı üçün vəzifəsinin tərk etməli olduğunu vurgulanıb. "Ancaq siz xalqınızın və onun geleceyinin qarşısında dəhşətli bir günah işlədirdiniz. Baş verənlər üçün məsuliyyəti üzərinə götürüb, vəzifənizi tərk etmə istəmirsiniz."

İnsanların şərəf və ləyaqətini alçaldırmış. Adınındı şəhərə itki ilə bağlıdır. Sən qırılan ümidi simvolusun. Artıq lider deyilsən, iflas etmiş bir siyasetçisən", - deyə ermənilərin hazırladığı petisiyada vurgulanıb.

Həmçinin, baş nazirin istefasından sonra xalqın birleşək öz yollarını tapmasının lazımlığı qeyd edilib.



GÜNÜN LƏTİFƏSİ

Neşriyyatın dəhlizində
Anar Veli Xramçaylı ilə rast-
laşır:

- Veli müəllim, koronavi-

rusun tüzyan etdiyi vaxda-

niye maska taxımırsınız?

- Veli:

- Aya, indi deyirsən mas-

ka taxsam koronavirus mə-

ni tanımayajax?

Tariximizdən gələn qəhrəmanlıq: Eyni gündə şəhid olan qardaşlar...

Əbədi haqqımızın müdafiəsi olan Böyük vətən mühərbi sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 44 günlük müharibə Azərbaycanı tam qələbəsi və ermənilərin kapitulyasını ilə nəticələndi. Ağdam, Kəlbəcər, Laçın rayonlarında biza qarşı döyüşün Ermenistan ordusu döyüşsüz təslim olaraq, həmin rayonları Azərbaycan Ordusuna təhvil verdi.

Müharibə müddətində düşmənin öksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistən ordusu da maddənin edildi, vahid komandanlığı olmayan, müvəqəmet qabiliyyətini itirmiş, başqaçıqlıq dəstələri xatırlatdı. Hazırda möglübənə Azerbaycan dövlətinin sərhədlərini qəbul edir və etmek məcburiyyətindədir.

Bu şəhəri tarixi biza yaşıdanıq oğullarımız, qəhrəman şəhidlərimizə ömrümüz boyu minnətdər və borcluyuq. Belə oğurlardan bir neçəsini sizin nozorunuzə çatdırırıq.

Əli və İsləm qardaşları



Mingəçevirdən olan şəhid qardaşlar - 27 yaşlı Əli oğlu (nişanlı) və 26 yaşlı İsləm (subay) İlqar oğlu Əhmədovlar tariximiz yaddaşında, xalqımızın qəlbində min illər yaşayacaq fəxrlərinə malikdir.

Qeyd edək ki, İlqar sentyabrın 27-də, İsləm isə 28-də Ermənistən Silahlı Qüvvələrinin təxribatı noticosunda şəhid olub.

İman və Bəhrəm qardaşları

Bakı şəhəri Binə qəsəbəsində doğulub böyüyən 22 yaşlı İman və 20 yaşlı Bəhrəm Məmmədovlar Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gəliblər və hələ hərbi xidmətə çağırılmışlarına bii riqas da, bir gün sonra hərbi komissarlıqla gedib



İbrahim Yusifoglu
Sair-publisist, AMEA-nın N.Gencəvi
adına Ədəbiyyat İnstitutunun aməkəsi

1970-ci ilin ortalarında Odlar Yurduna Azərbaycanın Naxçıvan diyarının Şurə elinin mətbuat organı olan "İşləq yol" qəzeti -ndən yüksək rütbəli yaradıldı. Az vaxt arzında rayonun müxtəlif yaşayış məntəqələrindən olan yaşlıları öz ətrafında birləşdirən "Şurə qənəncər" adəbiyyat həvəskarlarının ilk qələmə tacribələrinə araya-orsaşa gotirdiyi ünvan oldu. Bir vaxtlar adəbi birləşin məşğollarında ürək çərpintisi ilə öz yaşlarını oxuyanlar, ilk yazırların qazet və rəsmi səhifələrindən görünən qış kimi qanadlananlarla bii güm müxtəlif yelrərə pərvəzənləşmiş və layaqatlı adəbiyyatımıza xidmət edilir. Doğrudan "Şurə qənəncər"nin yaradıcısı və üzvi olmuş qələmə tacribələrinə səhifələrin adalarını təxəladiqca qəlbimizdən ifixar hiss keçir. Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, N.Gencəvi adına Ədəbiyyat İnstitutunun rektoru, Milli Məclisin deputati akademik İsa Həbibbəyli, Folklor İnstitutunun direktoru akademik Muxtar Kazimoğlu, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya elmləri doktorları İkbal İmanlı, Sənə Voliyeva, Vəli Nəbioglulu, Əbülfəz Zəmirov, Fəlsəfi doktorları Vəqif Məmmədov, Seyfaddin Eyvazov, Valid Rzayev, Həsənəliyev, Təmənnəsər səir və yazıçılardan Əhməd Sadorxoli, Komalaşdin Qədim, Telman Ağrığlı, Hüseyin Əsgərov, İngilab Orxan, Budaq Təhəməz, Kəmalə Nasrin, Rafiq Oday, Nəriman Zeynalzadə, Al-lahverdi Aqil, Nüsnəbo Məmmədova... Əlasgər Talıboğlu...

Həqiqi adəbi məktəb kimi fealiyyət göstərən "Şurə qənəncər" adəbi birləşiminin üzvü Əlasgər Talıboğlunu keçidiyi həyat yaradıcılığından söz açmışdır. Şəhərin nümunələrini gələnlərə qəbul etmək isteyir. Həmçinin şəhərin sənəti və qələmə tacribələrinin nümunələrini gələnlərə qəbul etmək isteyir.

Araz sahilindən Xəzərədək ağlayan İlham

Sai-publisist Əlgəsor Talıboğlu 1959-cu ilde Naxçıvan Muxtar Respublikasının Şurə rayonunun Araz çayı sahilində yerləşən Kərimbəyli kəndində anadan olmuş, siyələ vəziyyəti ilə əlaqədar qonşu Axamed kəndində köçkülmüş və bu kənddə yaşamışdır. Hələ məktəb

qeydiyyata düşübələr. Sentyabrın 27-də döyuşlər başlayanda da ilk olaraq cəbhəyə gələnlərdən olublar. Döyuşlərə Füzuli rayonu başlıdır.

Füzuli, Cobayı və Zengilanın kəndlərinin işğaldən azad edilərək istirak ediblər. Qardaşlar noyabrın 1-də Xocavond rayonunun Qırızıbazar kəndində gedən qızıgnı döyuşlərə şəhid olublar. Şəhid olduları vaxt isə onların hərbi xidməti başa vurub göləməklərinə iki ay qaldı. Ataları Elman Məmmədov mediaya açıqlamasında bildirib ki, qardaşlar şəhid olmayı qarşılara məqsəd kimi qoymuşlardır. İman və Bəhrəm usaqlıqlıdan qardaş kimi, dost kimi çox yaxın olublar. Məktəbə, idməna bir yerde gediblər, toləbə kimi bir yerdə oxuyub hərbi xidmətə yolaşıblar.

Qasar rayonunda hərbi xidmətdə eyni bölkəkdə olublar və ilk olaraq Bəhrəm kaşfiyyatçı olub, bu səbəbdən İman da kaşfiyyat böülüyüne keçib. Daha sonra İmanın sahəhəti kaşfiyyatçı olmağa imkən verdiyi üçün o bölkədən uzaqlaşıb, Bəhrəm dən ona görə könülli köşfiyyatdan çıxıb. Onlar daimi bir yerdə olublar, heç vaxt bir qardaş digərini tək buraxmayıb. Buna görə də hər kəs onları skiz bilir.

Məlum olub ki, bər qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qalmalısınız, bər qardaşın özünən qəbheye gedə bilərsiniz. Hər iki qardaş bu teklifdən imtina edib. Daha sonra onlara xəbərdarlıq edilib ki, hər ikinizi arxa cəbhədə qala bilərsiniz. Bu teklifdən de imtina ediblər. Hər ikisi subay olublar.

Elgün və Altay qardaşları

Lərik rayonun Kəlvəz kəndindən olan 18 yaşlı Elgün və 20 yaşlı Altay artıq bütün Azərbaycanın faxır eddiyi qəllələrdəndən. Mövlənov qardaşları ikinci Qarabağ müharibəsində fəal istirak ediblər. Onlardan biri sentyabrın 30-da, o biri isə oktyabrın 30-

da - şəhid olub. ikinci qardaş şəhid olanda cibindən qardaşının yasında iştirak etmək üçün hərbi hissənin ona verdiyi 5 günlük icazəni keçmişdir. Şəhidlərinin anası Sevda Ovşayeva mediaya açıqlamasında söyləyib ki, onlar övladı özləri üçün böyük ümidiylərlə: "Biz övladlarımızı Vətən və torpaq üçün böyükümüzük".

Ataları Tahir Mövlənov isə deyir ki, təsəkkim olur ki, balalarımın qanı yerdə qalmadı. Məlumatı görə, şəhidlərimiz Azərbaycanın sabiq prezidenti mərhum Heydər Əliyevin məşhur


dostu olmuş çoban Xanış Şahiyevin nəvələridir. Hər iki şəhidimiz subay olublar.

Nazir və Tacir qardaşları



Əğdam rayonun Çullu kəndində anadan okiz qardaşlar Nazir və Tacir Allahverdiyevlər Azərbaycan üçün strateji zırvaları ola keçirib, birləşdikdən sonra şəhəlik zırvalarına ucalıblar. (Okiz qardaşlar haqqında qoşetmizdə geniş reportajı bu linkdən oxuya bilərsiniz)... Onlara da hər ikisi subay olublar.

Ağdamlı 3 şəhid qardaş...



Yerli gəlmişkən, belə igidlik nümunələri ilk deyil... Ağdamdan olan 3 şəhid qardaşının uğurunda göstərdikləri qəhrəmanlıqlar xalqımızın yaddaşına obədi həkk olub. I Qarabağ müharibənin ilk günlərdən Aslanovlar ailəsindən dörd nofər hərbi xidmətə yolların. Kazım Aslanov xeyr-duası ilə dörd ələğinə - Vidiyi, Xaqani, Hasil və Sabiqi müharibəyə yola salır.

Qardaşlarından ikisi Ağdamda, digərləri isə Xocalıya düşür. Qardaşlar bii muddət sonra göstərdikləri mərdliklərə görə komandır olurlar və on gərgin döyuşlərde iştirak edirlər. Hasil və Vidiyi Aslanov 1993-cü ilin 23 iyul tarixində, Ağdam rayonu Şelli kəndi işğal olunduğunda şəhid olublar. Xaqani isə Xocalıda gedən döyuşlərdə şəhid olub, 4-cü qardaş Sabiqi Aslanov Ağdamda yaralıb və hazırda qazıdır.

Bütün şəhidlərimizin qarşısında baş oyırı! Hamisimən ruhu şad olsun!

Əntiqə Rəsəd
"Ədalət" qəzetiñin Qarabağ bölgəsi üzrə
xüsusi müxbiri

Amma dözmüşük, o çətin günləri addalmış.
Atadan ki çətin vəziyyətdə yeyildik. Sərf bunu düşünərək.

"Əzəmətli heç tanmadığın birinə qardaş deyəcək qədər doğma hiss etmək... Qardaşız adam kimi bi hissəti dəha təqiplər. Doğma bildiklərimi dəst kimi yox, qardaş kimi görürəm. Sağ olsan bolka da gülərdin, amma man sevdilim qızı da biraz sevəbilər. Taçə sevgilim kimi yox, bacım kimi. Ona görə də bir yerdə alınmur getirir. Cələbə də ona görə də gözəltərlərinə daxa çox olur və xəyal qırqlığına uğrayırıam.

Amma Xudaya!... Son milyonları yaddaşında 1 dəqiqəlik səsində qalınlıq. Təsəvvür edirsin! Aıldın, dostun, döyüş yoldaşının, onlar heç, səni üzən-uzun tanıyırılar. Bütün sən 1 dəqiqəlik tanrıyır. Cəmi 1 dəqiqəlik. Amma bər 1 dəqiqəliklərini!

Torpağına həsrat galan adamlara sevinə yaşatısan, bəsqa nə gözləyib bilər ki səndən? Belə qardaşdan kim incicə bilər ki?

"Allahın yanında zaman yoxdur" deyirlər. Bax, elə diniyadır da bəzən zaman əriyib yox olur. Sonin 1 dəqiqəlik səsində və cavan şəhəlindəndəki kimi zamansız... Birtə soni bizi, o biri isə Allahu qovuşurdu. Ruhun sad olsun qardaşım! Cənnət əhli sənini cəsib edib.

Bir antiq özümü at a kimə təsəvvür etdim. Heç bəlkə də 1 saniyə çəkmodi bər qışdırıcm. Öz atam yadına düşdü. Onun çıxdığı uzaq isə sofrası... 2000-ci illərin ənənəvi. Qələbələrə Dağıstan. Günlərlə evdə olmamağı. Ananım ondan zəng gəzəməyi.

Ana-bala necə daxırırdı. İlahi, nə günlər idi...

O Siemənsinə gəlin bər zəngə ana-bala necə sevinirdi. İşləyənlərə təsəvvür hadisələrə sənədliyərən. Əzəmətli qələbələrə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşləyənlərə təsəvvür hadisələrə ləzimdir.

İşl

Layihənin istiqaməti: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nº 136 (2170) 3 dekabr 2020-ci il

1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!

(Bizim çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)

(əvvəli öten sayımızda)

DQMV Partiya Komitəsinin özsənialığı

Bu, o vaxt idi ki, erməni separatçıları tərəfindən həm gizli, həm də açıq şəkilər Azərbaycanın Dağlıq Qarabağ adlı əraziyinin Azərbaycandan qoparılib. Ermənistana verilmesi haqda erməni əhalisinin eriza və teleqramları təşkil edilib Moskva-qərargahına göndərildi.


Hörmetli oxucular, Dağlıq Qarabağı Ermənistana birləşdirmək planı və qərargah tərəfindən çox dəqiqət, mükemmək şəkildə hazırlanmışdı və onda gelecek hadisələrin gedisiin bütün mürmükün variantlarına uyğun taktiki gedisi nəzərdən qəçmişdən.

Ermənilərin sosial-iqtisadi bəhanələri...

1982-ci ildən sonra həm Ermənistandakı, həm də Dağlıq Qarabağda ermənilər Azərbaycandakı hakimiyyət boşluğunundan - ermənilər qarşı nezərətin tamamilə zeif olmasından istifadə edər dərhal həm gizlində, həm də açıq şəkildə SSRİ Ali Soveti Reyasət Heyati qarşısında müxtəlif bəhanələrə sosial-iqtisadi məsələləri gündəmə getirildi.

Ermənilər balaca ağ "bayraq"ları ne məqsədə azərbaycanlılar yaşayan əraziləre düzündürdülər.

Yəqin ki, səyleyəcəyim fakt çoxlarımızın yadındadır. Belə ki, 1988-ci ildin evvəllerində ermənilərin Dağlıq Qarabağın azərbaycanlılar yaşayın bütün ərazilərinə, yəl kənarına, məsələlə, yaşayış yerlərinin yaxınlığında ağı parçadan hazırladıqları balaca "bayraq"ları (bunlar Ermənistanda hazırlanmışdır) nə məqsədə dözdülərini bizişmiklər başa düşmürdülər, hətta bunu şəhərimizdən bir işə sab edirdilər. Lakin 1988-1993-cü illərin hadisələri göstərdi ki, ermənilər bu "bayraq"ları işğal edəcək yerlərin koordinatlarını yadda saxlamaq üçün edirmişlər.



rosyanlar, ısaqulovlar, koçaryanlar, sarkisyanlar, xaçaturyanlar və digər "yanalar" məydən salıylardı.

Burada yədidi bir ehvalat düdüdü:

Deyirler keçmişdə bir hökmər varmış. O heç kəslə hesablaşmazmış. Bir gün onun üstüne başqa bir padşah hücum edir, onu əsir tutur və deyir: "San niye heç kəslə hesablaşmırsan? Niye pişlikdən əl cəkmirsən?

Əsir düşmüs padşah deyir ki, günah məndən deyil, sendəndir. Gerek məni əvvəlcən əsir eləyəydim!"

Səmimi deməliyik ki, ermənilər 1982-ci ildən sonra Azərbaycan hökumətinin nezaretsizliyindən istifadə edərək çox azınlıqla qarşılanıblılar.

Dağlıq Qarabağda Gevorkuvon bir sözünü iki eleməyə heç kəsin cüreti çatdırı. Hətta o, Suşaya geləndə camaata tapşırıldılar ki, toyuq-cücləri hinde, heyvanları isə tövəde gişələndərlər.

Cox teassuf ki, sapi özümüzdən olan "bañalar" ona həddindən ziyade böyük hörəmətə yanaşdır. Onun sənəne tez-tez Dağlıq Qarabağın sefələr yayaclarında, bulaqlarının üstündə temtəraqlı ziyaflətər teşkilidirler.

Hepta bir çoxları ona canfeşanlıqla idarət göstərməyi özərlərən şərəlli vezifə səyirərlər. Gevorkuvon dənizlərini, paxılığını, qısqanlığını görə bilmirdilər. Gevorkuvon Dağlıq Qarabağda erməni milletinin sahəsinin artırılmasına xüsusi Şuşa şəhərində azərbaycanlılarının sayının artırılmasına icazə vermidir. Hətta onun göstərişi ilə Xankəndi şəhərində yaşayan, fahle müəssisələrində işləyən bir çox azərbaycanlıları milliyəti bilərkəndən "erməni" yazardı. Bunun nəticəsi idki, Xankəndi şəhərindəki 35-40.000 nəfərə yaxın əhalinin (azərbaycanlılarla birlikdə Ə.S.) hamisi erməni əhalisi adlandırılardı. Azərbaycanlıları sayı qısqanlaşdırmaq istirdi. 1989-cu ildə Xankəndin işğali zamanı məlum olmuşdur ki, şəhərindəki 35-40.000-a yaxın əhalinin 18.000 nəfəri azərbaycanlı olmur. Bəzək sənəd, Dağlıq Qarabağda ermənilərin sayının şəhərinə qarşı düşməncilik siyaseti təbliğ eden yaçıçı və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilat-

lərinin sesini ana bətnində böyməq çox asan olduğu vaxtda Azərbaycan KPMK-nin rəhbərliyi tərəfindən heç bir təsiri təbliğ gərəklədi. Neticədə gündən-güne azınlıqla erməni separatçıları 1988-ci il 21 fevralda tekrar mitinqə başladılar. Həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilmiş növbədənənər (heç bir hüquqı asası olmayan) iclasında vilayətin Azərbaycanın tərkibində çıxarılbı. Ermənistən inzibati bölgüsüne daxil edilmişlər qərər qəbul etdilər. Ermənilər tərəfindən Moskva Sov.İKP MK-nin Siyasi Bürosuna göndərildi. Həmin gün mitinqdə Azərbaycan xalqına qarşı düşmənciliyini gizleyə bilməyən "Ocaq" əsərinin (əsər demək mümkündürse, - 1985-ci ilde "Qayınyox" jurnalında nəşr olunmuşdur) müəllifi Zori Balayan çıxışında demişdir: "Ay ermənilər, biz yeri şəmlədiq, toxumu sepdik, cürcüb böytümək sizin boyunuzundur" O həm də bu ivrənə "əsərin" gelin köçən erməni qızlarını cehiz verilmesini tövsiye etmişdir. 1988-ci il fevralın 21-de keçirilmiş mitinqdən sonra mayor A.Sahbazyanın rəhbərliyi altında Xankəndi şəhərində 22, Kərgahçan qəsəbəsində 8, azərbaycanlı evi yandırıldı, 4 nəfər azərbaycanlı ölümüclər yaralandı.

Azərbaycan KP MK-nin plenumunun nəticəsi

Nəhayət, tarix və zaman öz işini gördü. 1988-ci il 30-31 mayda Azərbaycan KP MK-nin plenum B.S.Gevorkuvon partiya təşkilatlarında rəhbərlik etdi. Ciddi siyasi sahələrə yol verdiyinə, müxtəlif vilayətlərdə baş vermiş iştirakçılar üçün masuliyətə daşıdırığını görə Sov.JKP səralarından xəric etmişdir.

Lakin B.Gevorkuvon partiya siralarda xəric edilmiş onun Dağlıq Qarabağ-dakı azərbaycanlılara vurdugu yaraların minden biri deyil!!!

DQMV-də ilk mitinqdə nije imkan verildi!

Nəhayət, ermənilər Azərbaycan iqtidarı tərəfində onlara qarşı (1982-ci ildən sonra) güclü nezərət olmamasından istifadə edərək Azərbaycan Respublikası Konstitusiyasının Qanunlarını bilerəkden kobud suradı.

Pozarəq 1988-ci il 13 fevralda Xankəndi şəhərinin mərkəzində icazə (heç bir hüquqı esas olmayan) mitinqə başladılar. Bu mitinqə Qarabağ İpk Kombinatı ilə partiya təşkilatı katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır.

Eritraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlılar qarşı日至 dumşəncəlik siyaseti təbliğ edən yaçıçı) və digərləri başçılıq edirdilər. Onu da deyik ki, il mitinqin (13 fevral 1988-ci il) təşkilatlarından olan, Dağlıq Qarabağın məmər serventini öz dədə malına çevirən A.Manuçarov və M.Ovanesyan mitinqindən sonra İrəvana qaçmışdır. Etiraf etməliyik ki, bu il mitinqin təşkilatçıları katibi Robert Koçaryan, Seri Sarkisyan (onların heç ikisi Ermənistandakı prezidenti olmudsular), Henri Poqosyan (sonralar DQMV Partiya Komitəsinin birinci katibi olmuşdur), Zaven Movsesyan (Stepanakert Şəhər Partiya Komitəsinin seddi olmuşdur), Zori Balayan (azərbaycanlı

